



№ 152 (9607) 21 iyul 2024-cü il BAZAR

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR

Şuşada II Qlobal Media Forumu

İLHAM ƏLİYEV:
**"Biz Qlobal Cənubla
Qlobal Şimal arasında
körpülər qururuq"**



Prezident "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə"
mövzusunda keçirilən forumda iştirak edib

İyulun 20-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə"
**mövzusunda II Şuşa Qlobal
Media Forumunun açılış
mərasimi keçirilib.**

AZƏRTAC xəber verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda iştirak edib və sualları cavablandırıb (Geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcək).

Qeyd edək ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı forum iştirakçıları üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.

Forum çərçivəsində "Təsirin qiymətləndirilməsi: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda keçirilən forumda iştirak edib.

Şuşanın əhatə dairəsini müəyyənləşdirmək", "Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyaset və təsəbbüsler", "Süni intellektin reallığı, mediaya və dezinformasiyaya töri: Media savadlılığının təsviqi" və "İqlim hərəkəti və media" mövzularında dörd panel sessiya təşkil olunacaq. Panel sessiyalarда müxtəlif ölkələrdən olan rə-

milər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri etraflı fikir və təcrübə mübadiləsi aparacaqlar.

Bununla yanaşı, BMT-nin İqlim Döyişmələri üzrə Çərçivo Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar höyata keçirilən təd-

birlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim döyişkiliyinin təsirleri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat veriləcək.

Xatırladaq ki, "4-cü Sənaye inqilabı dövründə yeni media" mövzusunda I Şuşa Qlobal Media Forumu ötən il iyulun 21-23-də keçirilib.



**Mətbuat azadlığı
demokratianın
fundamental şərtidir**



Milli mətbuatımızın 149 illik inkişaf tarixi ilə indiki səviyyəyə gəlib çatması, ölkəmizdə on müasir teleb və standartları uyğun medianın mövcudluğu dövlətimizin bu sahəyə dəstəyinin notecisidir. Azərbaycan Prezidenti İlham Əliyevin media nümayəndələri ilə mütəmadi görüşləri, müsahibələri milli mətbuatımızın davamlı inkişafına müsbət təsir göstərir. Dövlətimizin başçısı İlham Əliyev söz azadlığının tomin olunmasını prioritet məsələ hesab edir və bununla bağlı böyük siyasi irade nümayiş etdirirək lazımi addımları atır. "Azərbaycanda aparılan siyasi islahatların osas monası, meqsədi ondan ibarətdir ki, ölkəmiz hərəkəfi inkişaf etsin, ölkədə yaşayan hor bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda, o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsolədə çox ciddi addımlar atırı. Söz azadlığının, mətbuat azadlığının tomin olunması bizim prioritet məsələmizdir və deyə bilərem ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur", - Prezident İlham Əliyev bildirir. Və bunu demokratianın fundamental şərti kimi dəyərləndirir. Azərbaycan mediası da ölkəmizin ümumi inkişaf proseslərinin çox əhəmiyyətli hissəsi kimi özüne düşən vəzifələri şərəfə yerine yətirir, günümüzün reallığını sənədləşdirərək öbədi tarixə çevirir.

➡ 5

**Azərbaycanın
dünyadakı mövqeyi
qürur doğurur**

Ölkəmiz beynəlxalq münasibətlər sistemində müüm rolunu təsdiqləyib

Hədəsələrin gedisi bir daha təsdiq etdi ki, Azərbaycanın haqqı mövqeyini artıq dost da, düşmən də qəbul edir. Dünenədək ölkəmiz qarşı qərəzlə qətnamələr qəbul edən, absurdboyanları ilə Fransadan heç də geri qalmayan, Ermənistandan işgalçılıq siyasetini müxtəlif formada himayə etməyə çalışan lüksemburq baş nazir Lyuk Friden İlham Əliyevlə görüşdü və COP29-da iştirak edəcəyini bildirdi. Həmçinin Azərbaycanla Lüksemburq arasında yüksək texnologiyalar, səhiyyə, investisiyalar, nəqliyyat daşımaları və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

➡ 4

**Paşinyan Böyük
Britaniyada da
özünü ifşa etdi**

Sühl müqaviləsinin imzalamayacağı töqdirdə qarşısında dövr orzında Hayastanı daha böyük problemlər gözləyir. Azərbaycan həm iqtisadi, həm hərb, həm də demografik cəhətdən Hayastanı üstələməkədə davam edir. Ölkəni tərk edənlərin sayı sürətlə artır. İndi görülen bütün tədbirlərə baxmayaraq, ölkədə öhalinin sayı sürətlə azalmaqdə davam edir, xaricə köçənlər dərmanlaşdırılır. Öhalinin artımı soviyyəsinin get-gedo aşağı düşməsi isə erməni səsiyoloğının hakimiyətə ünvanlanılmış xəborxardıqlarının çoxalmasına səbəb olub. Ancaq real veziyət Hayastanın faktiki olaraq demografik böhran yaşadığını, bu problemin həlli perspektivinin olmadığını göstərir.



➡ 11

Türkiyə mediası və Qırğızistan informasiya agentliyi Prezident İlham Əliyevin Şuşa Media Forumundakı çıxışını geniş işıqlandırıb

HABERLER.COM HABER SON DAKİKA EKONOMİ SPOR KRIPTO YENİ KADIN FINANS POLİTİKA 3.SAYFA TEKNOLOJİ GÜNCEL EĞİTİM

Azerbaycan Cumhurbaşkanı İlham Aliyev, İsrail-Filistin çatışmasının sona erdirilmesi gerektiğini belirtti



ƏR SƏHİB HÖRƏK EKONOMİ SPOR ANALİZ MƏDƏN MƏMƏKİN PÖDCAST VİDEO FOTOGRAF

Azerbaycan Cumhurbaşkanı Aliyev, İsrail-Filistin çatışmasının bir sona erdirilmesi gerektiğini belirtti. Filistin devletini kınama ve Doğu Kudüs bu devletin başkenti olmuşdır.

Rəsul Rəhimov | 20.07.2024 | Görüntülmə: 20.07.2024



Aydınlık Son Dakika Yazalar Gündem Ekonomi Dünya Spor Otomobil

Aliyev'den KKTC açıklaması: Kardeşlik borcumuzu yerine getirdik

Azerbaycan Cumhurbaşkanı Aliyev, KKTC'nin Türk Devletleri Teşkilatı Toplantısına katılmamasını yorumladı. Aliyev, "Kardeşlik borcumuzu yerine getirdik" dedi.

Fotoğraf: 20.07.2024 | Görüntülmə: 20.07.2024



HABER GLOBAL

SƏHİB WEB ÖZEL SƏCİM RƏSMİ İLANLAR GÜNDƏM DÜNYA EKONOMİ YAZARLAR MƏGAZİN CANLI TV

Aliyev, Şuşa'daki 2. Küresel Medya Forumuna katıldı

Azerbaycan'ın Şuşa kentinde düzenlenen 2. Şuşa Küresel Medya Forumu'na bu yıl 30 ülkeden medya organı katıldı. Azerbaycan Cumhurbaşkanı İlham Aliyev, bugün forumun ilk gününe katılarak panelde konușma yaptı.

DHA Yayınlama: 20.07.2024 17:26 | Son Güncelleme: 20.07.2024 17:26



Çok Okunanlar

1 Seçiklər fəlakəti

2 Cənə böyük faciə! Çok sayıda ölü var

3 Trump in karadən premi, perdi aranınadı iddia "Vance"

4 Dəstən yoxlanıb: TMT-yi mərtəbələrdə

5 "Yerli aynı" fəlakəti getirdi: En az 40 kişi ölü

6 Orta: Kibonç cəsur yoxlanıb...

7 Endonezya'da Məscid Yanadən inşa olunacaq hərəkət

8 ABD Başkanı Joe Biden kampaniya

AKSAM

Cüllərəsi | LİF | FİFTƏ | AKSAM TV

SƏHİB SPOR SƏHİB HABER TƏSLİM TƏHLİKƏ SƏHİB MƏDƏN

1 SƏHİB 4 HABER 10 TƏSLİM 1 TƏHLİKƏ 1 MƏDƏN

Cumhurbaşkanı Aliyev, Şuşa'daki 2. Küresel Medya Forumuna katıldı

Azerbaycan'ın Şuşa kentinde düzenlenen 2. Şuşa Küresel Medya Forumu'nu bu yıl 30 ülkeden medya organı katıldı. Azerbaycan Cumhurbaşkanı İlham Aliyev, bugün forumun ilk gününe katılarak panelde konușma yaptı.

00:07 2024 17:26 | Son Güncelleme: 20.07.2024 | 10.222 AŞİVƏT MƏSƏLƏ



akıd | DÜNYA

Aliyev'den dikkat çeken KKTC mesajı!



TRT HABER

AKŞAM AA HABER VƏSİTƏ YƏŞİL İŞLƏMƏ SƏHİB GÜNDƏLİK JOURNALİST

Aliyev: Her zaman Kıbrıslı kardeşlerimizin yanında olacağız

Azerbaycan Cumhurbaşkanı Aliyev, KKTC Cumhurbaşkanı Tatar'ın TDT'ye katıldığı KKTC'nin tanınmasına doğru attınları önemini vurğuladı.

Aliyev, "Kıbrıslı kardeşlerimizin yanında olacağız" dedi.



Habər | Gözəl | Aliyev den Türk Devletleri Teşkilatı vurgusu... "Dünya çapında güclər merkezine dönüştürmeliyiz"

00:07 20.07.2024 | Son Güncelleme: 20.07.2024 | 18:54

Aliyev'den Türk Devletleri Teşkilatı vurgusu... "Dünya çapında güclər merkezine dönüştürmeliyiz"



TRT AVAZ

PROGRAMLAR YAYIN AKIŞI HABER FOTOGRAF VIDEO CANLI İZLE



Azerbaycan Cumhurbaşkanı Aliyev, bölgesel və küresel gelişmeleri değerlendirdi

Azerbaycan Cumhurbaşkanı İlham Aliyev, Kuzey Kıbrıs Türk Cumhuriyeti (KKTC) Cumhurbaşkanı Ersin Tatar'ın Şuşa'da düzenlenen Türk Devletleri Teşkilatı (TDT) Gayriresmi Zirvesine katıldı. KKTC'nin tanınmasına doğru attınları önemini vurğuladı.

Türkçənin aparıcı media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin II Şuşa Qlobal Media Forumundakı çıxışını geniş şəkildə işıqlandırdılar.


AZERTAC xəbər verir ki, qardaş ölkənin media qurumları Azərbaycanın dövlət başçısının Şimali Kipr Türk

EKO-TV

Aliyev: KKTC'nin TDT'ye gözlemci üye olarak katılımına doğru attınları önemini vurğuladı

Azerbaycan Cumhurbaşkanı İlham Aliyev, Kuzey Kıbrıs Türk Cumhuriyeti (KKTC) Cumhurbaşkanı Ersin Tatar'ın Şuşa'da düzenlenen Türk Devletleri Teşkilatı (TDT) Gayriresmi Zirvesine katıldı. KKTC'nin tanınmasına doğru attınları önemini vurğuladı.

Gözəl: 20.07.2024 19:05 | Görüntülmə: 20.07.2024 19:05



Son Haberler

- 19:05 • Aliyev KKTC'nin TDT'ye gözlemci üye olarak
- 18:23 • Donald Trump'a suluk Sıkkıtlı bölgədə
- 18:10 • Kırımlı 50. gəncliyə göstəri
- 17:58 • 2024'te 19 tərəfi es dişində
- 17:58 • "Şəhərin Oyunçuları" İstanbul Oyunçular N
- 17:52 • Rock Off Festivalini konuşan Amon Amas

Qırğızıstanın "turktoday.info" informasiya agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin II Şuşa Qlobal Media Forumundakı çıxışını geniş şəkildə işıqlandırıb.

AZERTAC xəbər verir ki, agentlik Azərbaycanın dövlət başçısının Şimali Kipr Türk Cumhuriyyətinin (SKTC) Prezidenti Ersin Tatarın bu yaxınlarda Şuşada keçirilən Türk Dövlətləri Teşkilatının (TDT) dövlət başçılarının qeyri-resmi Zirve görüşündə işitərək ilə bağlı dediklərinin xüsusi diqqət qazanmışdır.

Prezident İlham Əliyev: "Şəhərin Oyunçuları" İstanbul Oyunçular N

Məlumatla, että Şimali Kipr Türk Cumhuriyyətinin (SKTC) Prezidenti Ersin Tatarın bu yaxınlarda Şuşada keçirilən Türk Dövlətləri Teşkilatının (TDT) dövlət başçılarının qeyri-resmi Zirve görüşündə işitərək ilə bağlı dediklərinin xüsusi diqqət qazanmışdır.

Azərbaycan Prezidentinin Kipr Türkələrinin dövlət başçısının Türkiye Silahlı Qüvvələrinin Kiprda sülhün tömən edilməsi üzrə emoliyati

yatının başlanmasının 50-ci ildönümündə səs-ləndirildiyi vurğulanıb.

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının inkişaf perspektivləri ilə bağlı fi-

kirləri de yüksək qiymətləndirilib.

Yaxın Şərqi və vəsiyyətə, xüsusilə Fölsətin dövlətini münasibətdə Azərbaycan lideri-nin sözlerinə xüsusi diqqət yetirilib.

Həmçinin Prezident Pakistan mediasında-ndan hər zaman qardaş dəstəyi görüldü-

Bundan başqa, Prezident İlham Əliyev de-

yib: "Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 hommroylıq tödbiri olsun".

II Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib



İyulun 20-də "Yalan məlumatların ifşa-sı: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda II Şuşa Qlobal Media Forumunun iştiraklarının şərəfinə ziya-

fat verilib. AZERTAC xəbər verir ki, Qarabağın tacı, mədəniyyət paytaxtıımız Şuşanın açıq səməsi altında təşkil edilən ziyaftədə Azərbaycan milli mənşələri və rəqsərləri ifa olunub, qonaqlar milli mətbəximizin ləziz təmələrindən da-

dilar. "Yallı" rəqsinin ifası isə bir daha xalqımızın həmşəliyini, birləşməni, sülhsevərliyini nümayiş etdirib. Milli mahnı və rəqsərlərimiz iştirakçılarında xoş ovqat oyadıb. Milli mətbuatımızın 149 illiyi münasibətə təşkilat

edilən II Şuşa Qlobal Media Forumunda ümumiyyətkdə 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media subjekti iştirak edir. Qlobal Media

Forumunun iştirakçıları arasında əcnəbi media təmsilciliyi ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər de-var. Forum iyulun 22-dək davam edəcək.



YAP Mərkəzi Aparatında müşavirə keçirilib



İyulun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il sentyabrın 1-ne təyin edilmiş növbədən-konar seçkilərə oləqədə yerli seçki qərargahları sədrliyinin iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirədə partiyanın İdaro Heytinin 2024-cü il 3 iyul tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planında oks olunan əsas hərəkət və tədbirlərlə oləqədar ötən



müddət ərzində görülmüş işlər ətrafında müzakirələr aparılmış, onların icra vəziyyətinin tohili osasında növbəti dövr üçün konkret vozifələr müəyyən edilmiş, müvafiq tapşırıq və tövsiyələr verilmişdir.

"The Guardian": "Azərbaycan qazıntı yanacağı istehsalçılarına global istiləşmə ilə mübarizəyə qoşulmayı təklif edir"



Xarici mətbuat bu il COP29 iqlim sammitinə evsahibliyi edəcək Azərbaycanın irolları sürdürüyü iqlim Maliyyəsi üzrə Fəaliyyət Fonduñun yaradılması təsəbbüsündən bəhs edir.

AZERTAC xəbər verir ki, İngiltərinin nüfuzlu "The Guardian" qəzetiňin iyulun 20-də dərc etdiyi meqələde iqlim investisiya fondunun qazıntı yanacağı istehsal edən ölkələrdən və şirkətlərdən maliyyə təhfələri qəbul edəcəyi və bu vəsaitləri inkişaf etməkədən ölkələrdə istixana qazı emissiyalarının azaldılması, ekstremal hava şəraitilə ilə mübarizə və məqavimətin artırılmasına yönəlmış layihələrə investisiya üçün istifadə edəcəyi qeyd edilir. Diqqət çatdırılırlar ki, fondun vəsaitinin 1 milyard dollara çatacağı gözlənilir.

COP29-un baş müzakirəcisi Yalçın Rəfiyevin sözlərinə görə, onənəvi maliyyələşdirmə üsulları iqlim böhrənnin çağırışlarına qeyri-adəkvet olduğunu sübut edib. O deyib: "Ona görə də biz problemlər fərqli yanaşmaya qərar verdik. Fond qazıntı yanacağı istehsal edən ölkələrinin şirkətlərin təhsibinə formalaşacaq və istonilə inkişaf etməkədən ölkə bu fondan pul ala biləcək".

"The Guardian" qəzetiňin ətraf mühitin mühafizəsi üzrə redaktoru, mögələnin müəllifi Fiona Harvey yazır: "Fondun yaradılması

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə "dəyirmi masa" keçirilib



İyulun 20-də Milli Müdafiə Universitetinin və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəhbərliyi və zabit heytinin iştirakı ilə "dəyirmi masa" keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZERTAC-a

bildirilib ki, hərbi liseydə keçirilen tədbirdə Milli Müdafiə Universitetinin rektoru polkovnik Anar Mirzəyev kurtənlər fərdi bacarıq və intellektual səviyyəsinin artırılması, eləcə də analitik təfəkkür və yaradıcılıq qabiliyyətinin dəha inkişaf etdirilməsi istiqamətində görüləcək işlər dair məlumat verib.

Tədbirin sonunda 2023-2024-cü tədris ilində liseyda həyata keçirilən fəaliyyətlər və oldə olunan nəticələr, həmçinin növbəti tədris üçün planlaşdırılan tədbirlər barədə fikir mübədilisi aparılıb.

İyulun 20-də Milli

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının suverenlik arzusunu tarixi realliga çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyini zamanın çətin si-naqlarından çıxaraq qorub saxlamışdır.

Ulu Öndərin respublikamızda rəhbərlik etdiyi illər ərzində xalqımızın təqaqqısu namə göstərdiyi xidmətləri sayılaq qurtaran deyil. Azərbaycan xalq öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətcilik ideologiyasının şoriksız müəllifi kimi qəbul edir. Cümək böyük siyasi xadim Heydər Əliyev siyasi kursundan kənardə Azərbaycan dövlətciliyi yoxdur.

Ulu Öndər Heydər Əliyev Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologyanın müəllifidir. O, bütün votandaşları hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu və yalnız hüququn alliliyinə əsaslanan idarəetmə sistemini yaratdı.



Qayıdışdan başlanan qurtuluş

Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü Azərbaycanın dövlətcilik və müstəqillik tarixinin şanlı səhifəsidir

Bunun üçün isə ilk növbədə ictimaiyyəsi sabitliyin bərəqərər edilməsinə nail olmaq lazımdı. Ümummilli Liderin atlığı ilk addımları Azərbaycanda möhkəm sabitliyin yaradılmasına və normal siyasi münasibətlər sisteminin formalasdırılmasına gətirib çıxarıdı ki, bu da ümumiyyəti dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu.

SSRİ-nin dağılımsızdan sonra Azərbaycan ağır bəslərlə üzülmüş, parçalanmış tohili osasında qalmışdı. Ona görə də Ulu Öndər Heydər Əliyev həmin çətin meqəmdə xalqının yanında olmuşaq məqsədən qayıtmaq və Moskvadan Azərbaycana qayıtdı. Amma bu böyük siyasi iradesinin, yüksək azərbaycanlıq idealının, həm də qeyri-adi casarətinin sayında həyata keçirilmişdi.

Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sodri seçilməsi məsəlisindən sonra dövlətçi-hərbi təşkilatın əməkdaşlığı ilə keçirildi. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya geldi. İki gün sonra - iyulun 22-də isə həkimiyyətin tohidi təcərisindən Bakıdan Naxçıvana gəldi. Bu qayıdış tekeqə qədəm Naxçıvanın deyil, ümumiyyətində Azərbaycanın xalqının yeni illərə təqib olur. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya geldi. İki gün sonra - iyulun 22-də isə həkimiyyətin tohidi təcərisindən Bakıdan Naxçıvana gəldi. Bu qayıdış tekeqə qədəm Naxçıvanın deyil, ümumiyyətində Azərbaycanın xalqının yeni illərə təqib olur. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya geldi. İki gün sonra - iyulun 22-də isə həkimiyyətin tohidi təcərisindən Bakıdan Naxçıvana gəldi. Bu qayıdış tekeqə qədəm Naxçıvanın deyil, ümumiyyətində Azərbaycanın xalqının yeni illərə təqib olur. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya geldi. İki gün sonra - iyulun 22-də isə həkimiyyətin tohidi təcərisindən Bakıdan Naxçıvana gəldi. Bu qayıdış tekeqə qədəm Naxçıvanın deyil, ümumiyyətində Azərbaycanın xalqının yeni illərə təqib olur. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya geldi. İki gün sonra - iyulun 22-də isə həkimiyyətin tohidi təcərisindən Bakıdan Naxçıvana gəldi. Bu qayıdış tekeqə qədəm Naxçıvanın deyil, ümumiyyətində Azərbaycanın xalqının yeni illərə təqib olur. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya geldi. İki gün sonra - iyulun 22-də isə həkimiyyətin tohidi təcərisindən Bakıdan Naxçıvana gəldi. Bu qayıdış tekeqə qədəm Naxçıvanın deyil, ümumiyyətində Azərbaycanın xalqının yeni illərə təqib olur. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya geldi. İki gün sonra - iyulun 22-də isə həkimiyyətin tohidi təcərisindən Bakıdan Naxçıvana gəldi. Bu qayıdış tekeqə qədəm Naxçıvanın deyil, ümumiyyətində Azərbaycanın xalqının yeni illərə təqib olur. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya geldi. İki gün sonra - iyulun 22-də isə həkimiyyətin tohidi təcərisindən Bakıdan Naxçıvana gəldi. Bu qayıdış tekeqə qədəm Naxçıvanın deyil, ümumiyyətində Azərbaycanın xalqının yeni illərə təqib olur. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya geldi. İki gün sonra - iyulun 22-də isə həkimiyyətin tohidi təcərisindən Bakıdan Naxçıvana gəldi. Bu qayıdış tekeqə qədəm Naxçıvanın deyil, ümumiyyətində Azərbaycanın xalqının yeni illərə təqib olur. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya geldi. İki gün sonra - iyulun 22-də isə həkimiyyətin tohidi təcərisindən Bakıdan Naxçıvana gəldi. Bu qayıdış tekeqə qədəm Naxçıvanın deyil, ümumiyyətində Azərbaycanın xalqının yeni illərə təqib olur. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya geldi. İki gün sonra - iyulun 22-də isə həkimiyyətin tohidi təcərisindən Bakıdan Naxçıvana gəldi. Bu qayıdış tekeqə qədəm Naxçıvanın deyil, ümumiyyətində Azərbaycanın xalqının yeni illərə təqib olur. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya geldi. İki gün sonra - iyulun 22-də isə həkimiyyətin tohidi təcərisindən Bakıdan Naxçıvana gəldi. Bu qayıdış tekeqə qədəm Naxçıvanın deyil, ümumiyyətində Azərbaycanın xalqının yeni illərə təqib olur. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya geldi. İki gün sonra - iyulun 22-də isə həkimiyyətin tohidi təcərisindən Bakıdan Naxçıvana gəldi. Bu qayıdış tekeqə qədəm Naxçıvanın deyil, ümumiyyətində Azərbaycanın xalqının yeni illərə təqib olur. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya geldi. İki gün sonra - iyulun 22-də isə həkimiyyətin tohidi təcərisindən Bakıdan Naxçıvana gəldi. Bu qayıdış tekeqə qədəm Naxçıvanın deyil, ümumiyyətində Azərbaycanın xalqının yeni illərə təqib olur. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya geldi. İki gün sonra - iyulun 22-də isə həkimiyyətin tohidi təcərisindən Bakıdan Naxçıvana gəldi. Bu qayıdış tekeqə qədəm Naxçıvanın deyil, ümumiyyətində Azərbaycanın xalqının yeni illərə təqib olur. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya geldi. İki gün sonra - iyulun 22-də isə həkimiyyətin tohidi təcərisindən Bakıdan Naxçıvana gəldi. Bu qayıdış tekeqə qədəm Naxçıvanın deyil, ümumiyyətində Azərbaycanın xalqının yeni illərə təqib olur. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya geldi. İki gün sonra - iyulun 22-də isə həkimiyyətin tohidi təcərisindən Bakıdan Naxçıvana gəldi. Bu qayıdış tekeqə qədəm Naxçıvanın deyil, ümumiyyətində Azərbaycanın xalqının yeni illərə təqib olur. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya geldi. İki gün sonra - iyulun 22-də isə həkimiyyətin tohidi təcərisindən Bakıdan Naxçıvana gəldi. Bu qayıdış tekeqə qədəm Naxçıvanın deyil, ümumiyyətində Azərbaycanın xalqının yeni illərə təqib olur. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya geldi. İki gün sonra - iyulun 22-də isə həkimiyyətin tohidi təcərisindən Bakıdan Naxçıvana gəldi. Bu qayıdış tekeqə qədəm Naxçıvanın deyil, ümumiyyətində Azərbaycanın xalqının yeni illərə təqib olur. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya geldi. İki gün sonra - iyulun 22-də isə həkimiyyətin tohidi təcərisindən Bakıdan Naxçıvana gəldi. Bu qayıdış tekeqə qədəm Naxçıvanın deyil, ümumiyyətində Azərbaycanın xalqının yeni illərə təqib olur. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya geldi. İki gün sonra - iyulun 22-də isə həkimiyyətin tohidi təcərisindən Bakıdan Naxçıvana gəldi. Bu qayıdış tekeqə qədəm Naxçıvanın deyil, ümumiyyətində Azərbaycanın xalqının yeni illərə təqib olur. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya geldi. İki gün sonra - iyulun 22-də isə həkimiyyətin tohidi təcərisindən Bakıdan Naxçıvana gəldi. Bu qayıdış tekeqə qədəm Naxçıvanın deyil, ümumiyyətində Azərbaycanın xalqının yeni illərə təqib olur. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya geldi. İki gün sonra - iyulun 22-də isə həkimiyyətin tohidi təcərisindən Bakıdan Naxçıvana gəldi. Bu qayıdış tekeqə qədəm Naxçıvanın deyil, ümumiyyətində Azərbaycanın xalqının yeni illərə təqib olur. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya geldi. İki gün sonra - iyulun 22-də isə həkimiyyətin tohidi təcərisindən Bakıdan Naxçıvana gəldi. Bu qayıdış tekeqə qədəm Naxçıvanın deyil, ümumiyyətində Azərbaycanın xalqının yeni illərə təqib olur. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya geldi. İki gün sonra - iyulun 22-də isə həkimiyyətin tohidi təcərisindən Bakıdan Naxçıvana gəldi. Bu qayıdış tekeqə qədəm Naxçıvanın deyil, ümumiyyətində Azərbaycanın xalqının yeni illərə təqib olur. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya geldi. İki gün sonra - iyulun 22-də isə həkimiyyətin tohidi təcərisindən Bakıdan Naxçıvana gəldi. Bu qayıdış tekeqə qədəm Naxçıvanın deyil, ümumiyyətində Azərbaycanın xalqının yeni illərə təqib olur. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya geldi. İki gün sonra - iyulun 22-də isə həkimiyyətin tohidi təcərisindən Bakıdan Naxçıvana gəldi. Bu qayıdış tekeqə qədəm Naxçıvanın deyil, ümumiyyətində Azərbaycanın xalqının yeni illərə təqib olur. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya geldi. İki gün sonra - iyulun 22-də isə həkimiyyətin tohidi təcərisindən Bakıdan Naxçıvana gəldi. Bu qayıdış tekeqə qədəm Naxçıvanın deyil, ümumiyyətində Azərbaycanın xalqının yeni illərə təqib olur. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya geldi. İki gün sonra - iyulun 22-də isə həkimiyyətin tohidi

Azərbaycanın xarici siyasetinin uğurları

Azərbaycan beynəlxalq münasibətlər və əməkdaşlıq sistemində özünü ol-duça mühüm rolunu və yerini müsəyyonlaşdırıb. Prezident İlham Əliyevin dəqiq hesabla planlaşdırıldığı balanslaşdırılmış praqmatik siyaset bütün beynəlxalq istiqamətlər üzrə faal tərəfdəşləq fəaliyyəti ilə müstəqillik prioritetlərini tamamilə tömən edib.

Azərbaycan Avropa Birliyi ilə enerji resurslarının noqlu sahəsində genişmişiyəsi əməkdaşlıq edən, hətta hazırda Qorbin enerji resursları təchizatçıları sırasında yer alan osas ölkələrdən biridir. Bu proses Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyi üzrə osas tərəfdəşinə çevirib. Bunu Prezident İlham Əliyevin London sofəri fonda da görək mümkündür. Dövlətimizin başçısının Böyük Britaniya və Şimalı İrlandiya Birleşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə "Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərədə işgəzar səfəri zamanı tərəflərin müräciətinə osasən Lüksemburq Böyük Hərəsinqlunun baş naziri Lyuk Fride, Litva Respublikasının Prezidenti Gitanas Nausėda, Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb, Çex Respublikasının Baş naziri Petr Fiala və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ile görüşləri, dövlətimizin başçısına olan xüsusi dıqqət Azərbaycanın yalnız bölgədə deyil, həmçinin dünyada söz sahiblərindən biri olduğunu deməyi osas verir.

Prezidentin Londona səfəri və orada bu platformada Azərbaycanın iştirakı Prezident İlham Əliyevin uğurlu və çoxşaxlı xarici siyasetin göstəricisidir. Azərbaycan üzv olmadığı təşkilatlarda hətta üzv olan bezi ölkələrdən dən üstün mövqeyə sahib olduğunu dəfələrlə səbut etdirir. Bundan əvvəl dövlə-



Azərbaycanın dünyadakı mövqeyi qürur doğurur

Ölkəmiz beynəlxalq münasibətlər sistemində mühüm rolunu təsdiqləyib

timizin başçısı Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmişdi. Ölkəmizin həm Avropanın, həm də Asiyadın müxtəlif regionlarında yerləşən dövlətlərlə ilə ikitərəfli əlaqələri onu qitələrərən qoşlaşdırır. Bu fonda Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması ölkəmizin müxtəlif dövlətlərin münasibətlərinə də müsbət təsir göstərir, əlaqələri strateji tərəfdəşlik soviyəsinə yüksəldir. Rəsmi Bakı əksin qarşılurma vəziyyətində olan qütbələri nəzərə alaraq bütün beynəlxalq istiqamətlər üzrə faal tərəfdəşlik fəaliyyəti ilə müstəqillik prioritetlərini tamamilə tömən etməyi bacarr. Məhz belə bir geopolitik və geoq-

tisadi taktika Azərbaycanın bütün dünyaya açılmasını tömən etməklə yanaşı, ölkəmizin qarşısında geniş inkişaf perspektivləri açır.

Dövlətimizin başçısının Şanxay Əməkdaşlıq Təşkilatınə tərəfdəşlikdən keçirdiyi görüşlər, CİNLE imzalanmış strateji tərəfdəşlik sazişi, Astanada dövlət başçıları ilə görüşü, Azərbaycan-Türkiyə-Pakistan formatında öməkdaşlıq, BRICS-lə münasibətlərinin qurulması, bunun ardıcınası Londona səfəri, bu platformada Azərbaycanın iştirakı mühüm uğur göstəricisidir.

Oksfordda keçirilən "Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısında çox önemli tədbirdir. 2022-ci ilin mayından fəaliyyət göstərən Avro-

pasi Siyasi Birliyi ilə iki dəfə sammit keçirir. Bu tədbiro 44 ölkənin liderləri dəvət olunur. Onların arasında Azərbaycan, Ermenistan, Böyük Britaniya, Gürcüstan, Moldova, Türkiye, Ukrayna da var. Dövlətimizin başçısı bu tədbirdə iştirak etməklə ölkəmizin və şəxsinin beynəlxalq aləmdə inkarulunmaz mövqeyini nümayiş etdirdi.

Hədiləsindən gedisi bir daha təsdiq etdi ki, Azərbaycanın həqili mövqeyini artıq dost da, düşmən do qəbul edir. Dünənədə ölkəmizin qarşılıqlı qərəzəl qotnamələr qəbul edən, absurd bayanatları ilə Fransadan heç de geri qalmayan, Ermenistandan işğalçılıq siyasetini müxtəlif formada himayə etməyə çalışın-

lüksemburqlu baş nazir Lyuk Fride İlham Əliyevin görüşü və COP29-da iştirak edəcəyini bildirdi. Həmçinin Azərbaycanla Lüksemburq arasında yüksək texnologiyalar, səhiyyə, investisiyalar, nəqliyyat, daşımalar və digər sahələrdə öməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

"Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısında Prezident İlham Əliyevin yüksək dıqqət, somiyyət, liderlərin görüş üçün müraciətləri Azərbaycanın qito üçün önəminin bir dəha təsdiq etdi. Bu, inkarulunmaz faktdır ki, birləşmiş dövlətlər 8 milyard kubmetr teşkil edirdi, bu il bu göstərici 13 milyard kubmetr yaxın olacaq. 2021-ci ilde ümumi ixrac 18 milyard kubmetr məsələsində xiləskar kimi Görür və

qiymətləndirilir. Birliyin Zirvə toplantısı keçirildiğinde keçirilən "Enerji və bağışlı" mövzusunda dövlətimizin başçısının çıxışı olduqca reğbatlı və məraqla qarşlandı. Prezident İlham Əliyevin "dayirmi mas"da söylədiyi "enerji sahəsində Bakıda müsəyyonlaşdırıb" strateji tərəfdəşlik bizim Avropa qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədofta doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsində bizim qaz təchizatımız ilə 8 milyard kubmetr teşkil edirdi, bu il bu göstərici 13 milyard kubmetr yaxın olacaq. 2021-ci ilde ümumi ixrac 18 milyard kubmetr teşkil edirdi, bu il bu göstərici 25 mil-

Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi" Zirvə toplantısı çərçivəsində çıxışı xarici mətbuatın diqqət mərkəzində olub



İlham Əliyev: Strateji tərəfdəşlik Avropaya qaz təchizatımızın ikiqat artırılmasını nəzərdə tutur

Azərbaycan Prezidenti İlham Əliyev 18-də Oksfordda "Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısında "Enerji və bağışlı" mövzusunda "dayirmi mas" dəki çıxış zamanı səydiyi fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

Geniş oxucu kütləsinə malik "interpress.ge", "realnews.ge", "24news.ge", "aktual.ge" portallarında yayılan xəberlərdə Prezident İlham Əliyevin Azərbaycanın Avropaya noqlının artırılacağı, Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox hissəsənələrə noql ediləcəyi ilə bağlı fikirləri öksəni təpib.

AZƏRTAC-ın istinadla yayılan xəborlərdə dövlətimizin başçısının nitqindən götürən sitatlarında deyilir: "Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanis-



İlham Əliyev: Biz neftimiz Azərbaycanın xam neftində əhəmiyyətli dərəcədə asılı olan çox hissəsənələrə naqə edirik



tan, İtalya, Macaristan və Rumınıya Avropa İttifaqının üzvüdür. İndi biz Aralıq donuzində Türkkiyin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox hissəsənələrə noql ediləcəyi ilə bağlı fikirləri öksəni təpib.

AZƏRTAC-ın istinadla yayılan xəborlərdə dövlətimizin başçısının nitqindən götürən sitatlarında deyilir: "Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanis-

Azərbaycanın beynəlxalq müstəvidə mövqeləri güclənməkdədir



"Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniya沙发上 çok uğurlu oldu. Dövlət başçısının bir sıra ölkələrin liderləri ilə keçirdiyi görüşlər, aparılan müzakirələr bir dəha təsdiqlədi ki, dövlətimizin beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənməkdədir".

Bu fikirləri "Azərbaycan" qəzeti-nə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərərə əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. Deputat bildirib ki, Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısında dəvət olunması və iştirakçı dövlət başçısının beynəlxalq müstəvidə yüksək nüfuzunun göstəricisidir. Ümumilikdə, "Avropa Siyasi Birliyi" qitənin ölkələri arasında siyasi əlaqələrinin gücləndirilməsi platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmek, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rəfahını gücləndirməkdir.

Azərbaycanın "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə görüşüne evsahibliyi edən Böyük Britaniya ilə geniş əlaqələrə malik olduğunu vurğulanıb. Deputat bildirib ki, "Böyük Britaniya-Azərbaycan arasında əlaqələr tarixi və strategi əhəmiyyətə malikdir. İki ölkənin münasibətlərinin müasir tarixi öz başlanğıcını öten əsrin 90-ci illərinin əvvəllərindən götürür. Böyük Britaniya Azərbaycanın müstəqilliyinin təmənyanı ilə Qəbələ ölkələrindən biridir. Ətən dövrə ərzində iki dövlət arasında müxtəlif sahələr üzrə əlaqələr inkişaf etdirilmişdir. Eyni zamanda bu məsələdə tranzit ölkə rolunu oynayır".

Deputat qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın böyük neft və qaz potensialına malik ölkə kimi dövrə üçün öməni defolərlə vurğulayıb: "Azərbaycanın enerji siyaseti hem de Şərqi Qəribi, Şimalı Cənubi əlaqələrdən əməkdaşlıq sistemlərini formalasdırır. Bu, hamının maraqlarına uyğundur və bu prosesdən bütün dövlətlər bəhərlənə bilirlər. Burada əsas məqamlardan biri Avropa ölkələrinin Azərbaycanın məsələlərini qaz xərəc etdirən əlaqələr üzrə inkişaf edib", - deyə müsbəhəmiz olaraq edib.

Sevinc Fətəliyeva xatırladı ki, Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısında çərçivəsində "Enerji və bağışlı" mövzusunda "dayirmi mas"da "deyirmi mas"da çıxış edərək bildirib ki, enerji sahəsində

enerji layihələri dayanır. Statistik rəqəmlər də sübut edir ki, Azərbaycanın beynəlxalq bazara, osasən də, Avropa bazarına qaz ixracında böyük irolloşular var. Proseslər Avropanın Azərbaycan qazına və "yaşıl enerji"sinə dəha çox ehtiyacının olduğunu göstərir".

Ölkəmizin bu gün dünyada etibarlı tərəfdəş kimi tanındığını deyən S. Fətəliyeva oləvə edib ki, bu amil iqtisadi münasibətlərimiz genişləndirilən mühüm şəhər kimi çıxış edir. Bütün bunlara paralel olaraq Azərbaycan alternativ enerji siyasetini gücləndirir, "yaşıl enerji"yə böyük önem verir. COP29-ub il ölkəmizdə keçirilməsi də bunu təsdiqlidir.

Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyevin bir sıra görüşlər keçirdiyi xatırladı deputat bildirib ki, Almaniya Kanseri Olaf Şolts-la, Macaristanın Baş naziri, Litvanın Prezidenti, eləcə də digər bir sıra ölkələrin liderləri ilə danışmayı olub. Məhz uğurlu xarici siyasetimiz noticisidir ki, Avropa ölkələri Azərbaycanla əməkdaşlığı böyük maraq göstərirler.

Mükəmməl xarici siyasetimiz noticisindən biri kimi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrini dəstəkləmək olur. Conab Prezidenti bu ay ŞOT-in Qazaxistanda keçirilən summitedə iştirakı da buunu təsdiqləyir. Həmçinin ölkəmiz mətbətor bir beynəlxalq tədbir - Şuşa şəhərindən Türk Dövləti-Təşkilatının Zirvə görüşüne evsahibliyi edib.

Bütün bunlar göstərir ki, uğurlu xarici siyaset noticisində Azərbaycanın beynəlxalq müstəvidə mövzulərini dəstəklənməsi, nüfuzu və mövqeləri gücləndirir. Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə görüşündə iştirak etməsi də bir istiqamətdə ölkəmizdən bir ugurudur.

Əsmər QARDASXANOVA, "Azərbaycan"



AZERBAIJAN COP29

Yaşıl dünya naminə həmrəylik ili 2024



Yalçın RƏFİYEV: "İqlim maliyyə fəaliyyət fondunə vasitəsilə 1 milyard dollar vəsait toplamağa çalışırıq"

"İqlim maliyyə fəaliyyət fondunun yaradılması əsas təsəbbüsündən birləşir". AZƏRTAC xəbər verir ki, bunu COP29-un baş danışmışçı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29 Azərbaycan sədrliyinin mətbuat konfransında deyib.

"Ösas çağırışların aradan qaldırılması üçün maliyyə çatışmazlığını görərək biz bu-na yeri bir yanaşma ilə maliyyə mexanizminin yaradılmasını təklif edirik. İqlim maliyyə fəaliyyət fondunun yaradılması üçün önenəvi enerji istehsalçılarının bu fonda təhfələrini verməsi və qrant əsaslı maliyyələr ayrılmışını təklif edirik. Bu fonda osas təhfə verənlər özəlliklə neft-qaz və kömürdən istifadə edən ölkələrdir. Həmin fond vasitəsilə 1 milyard dollar vəsait toplamağa çalışırıq."

Net Zero əldə edilsə belə, dünyada enerji təhlükəsizliyi üçün qalıcı yanacaqların müəyyən rolü qalacaq



"2050-ci ildə global məqsəd kimi Net Sıfır emisiyalara nail olun-sa belə, dünyada enerji təhlükəsizliyi üçün qalıcı yanacaqların müəyyən rolü qalacaq".

Buna energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasında Azərbaycanın sədrliyinə Fəaliyyət Planiının təqdimatında deyib.

"Global istiloşmənin 1,5 dərəcəyə qədər möhdudlaşdırılmış istixana qazlarının tələtlərinin azaldılmış məqsədlərindən birekdir, lakin unutmaq olmaz ki, karbohidrogenlərin istehsalı və daşınması karbon qazı emisiyası yarata da, dünyannı enerji təhlükəsizliyində mühüm rölyən oynayır. Məsələn, bp-nin son enerji proqnozunda qeyd edilib ki, hətta 2050-ci ildə qədər Net Zero sse-

nari altında global elektrik enerjisi istehsalının bir faizi elektrik stansiyalar üçün yanacaq kimi kömürdən istifadə edəcək", - Soltanov qeyd edib.

O, plastik tullantılar probleminin plastikin istehsalını və istifadəsinə əzələməq həll oluna biləcəyi fikri bildirib. Bu, təbii qaza kecid yanacağı kimi qənaət edəcək.

Xatırladıq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən on yüksək qanunvericι orqan on "Tərəflərin Konfransı" monasını verir.

Bununla bağlı qorar öten il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanyıñ markazına çevrilən Baki 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyundan Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sistemino təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən on yüksək qanunvericι orqan on "Tərəflərin Konfransı" monasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılıqla, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində bas tutdu və onun katibliyi Bonnda yerləşir.

"Arab News": "COP29 ərəfəsində ev sahibi ölkə kimi Azərbaycan "yaşıl inkişaf" məqsədlərinə nail olmağa çalışır"



Azərbaycan global neft-qaz sənayesində əsas oyunçu və təsdiqlənmiş neft ehtiyatlarına görə dünyada 20-ci yerdə olsa da, "yaşıl inkişaf" strategiyasının əsas sütunlarından biri bərpəolunan enerji infrastrukturunuñ sərətlə genişləndirmədir.

AZƏRTAC xəbər verir ki, bu barədə "Arab News" qəzetiñ dərc olunan məqaləde bildirilib.

Məqalədə qeyd olunub ki, COP29 tədbiri ərefəsində ev sahibi ölkə kimi Azərbaycan "yaşıl inkişaf" məqsədlərinə nail olmaq üçün soylo çalısqı.

"Ölkə önenəvi enerjidən asılılığını azaltmaq, bərpəolunan enerjiye kecid və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində global seylörde iştirak etmək üçün əhəmiyyətli dəyişikliklər edib", - deyə məqaləde bildirilib.

Diqqətə çatdırılıb ki, 2020-ci ildə Azərbaycanın Energetika Nazirliyi ilə BƏŞ-nin "Masdar" şirkəti arasında ölkədə ilk günəş enerjisi qurğusunun - 230

məqavat gücündə Qaradəğ Günsə Elektrik Stansiyasının yaradılmasına dair saziş imzalanıb: "Layihə 550 hektar orazını əhatə edir və hazırda gənəşin birbaşa işini yerdən gənəş işığının öksini çəkən 570 min əded ikitüzlü fotovoltaik panellər malikdir".

Qaradəğ Günsə-Elektrik Stansiyasının ölkə üzrə necəcisi Murad Sadixov "Arab News" a məsahibəsində bildirib ki, qurğu indiyədək 24 qıqavat enerji istehsal etmək gücünə çatıb: "Lakin biz qarşıya 2032-ci ildə qədər 100 qıqavat hədfəsinə çatmaq üçün çox iddiələr bir məqsəd qoymuşqı".



Məqalədə vurgulanıb ki, Azərbaycan bərpəolunan enerji layihələrinin həyata keçirilməsi ilə yanaşı, həm də öz comiyətinə ənənəvi yanacaq tətumlu noqliyyat vasitələrinin istifadəsinən "yaşıl noqliyyat" növlərinə keçməyo tövsiyə edir.

Hökumət elektrik avtomobilərin istifadəsinə töblik edir. Elektromobililərin inkişafı üçün plan həyata keçirilir, həmçinin ixtisasiş kadrular işə götürülüb. Elektrik noqliyyat vasitələrindən istifadəni maksimallaşdırmaq üçün özündə vergi güzəştiyi etibən edən qanun layihələri hazırlanıb ki, bu, ictimai noqliyyatda da elektrik noqliyyat vasitələrini tövsiyə edir", - deyə məqaləde vurgulambı.

Qaradəğ Günsə-Elektrik Stansiyasının ölkə üzrə necəcisi Murad Sadixov "Arab News" a məsahibəsində bildirib ki, qurğu indiyədək 24 qıqavat enerji istehsal etmək gücünə çatıb: "Lakin biz qarşıya 2032-ci ildə qədər 100 qıqavat hədfəsinə çatmaq üçün çox iddiələr bir məqsəd qoymuşqı".

"Həzirdə universitetlərin əksoriyyətində bərpəolunan enerji ilə bağlı xüsusi programlar mövcuddur", - Murad Sadixov bildirib.



Yalçın RƏFİYEV: "İqlim maliyyə fəaliyyət fondunə vasitəsilə 1 milyard dollar vəsait toplamağa çalışırıq"

"İqlim maliyyə fəaliyyət fondunun yaradılması əsas təsəbbüsündən birləşir". AZƏRTAC xəbər verir ki, bunu COP29-un baş danışmışçı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29 Azərbaycan sədrliyinin mətbuat konfransında deyib.

"Ösas çağırışların aradan qaldırılması üçün maliyyə çatışmazlığını görərək biz bu-na yeri bir yanaşma ilə maliyyə mexanizminin yaradılmasını təklif edirik. İqlim maliyyə fəaliyyət fondunun yaradılması üçün önenəvi enerji istehsalçılarının bu fonda təhfələrini verməsi və qrant əsaslı maliyyələr ayrılmışını təklif edirik. Bu fonda osas təhfə verənlər özəlliklə neft-qaz və kömürdən istifadə edən ölkələrdir. Həmin fond vasitəsilə 1 milyard dollar vəsait toplamağa çalışırıq".

"Aylar vəsaitin 50 faizi iqlim layihələrə, "yaşıl enerji" texnologiyalarına enerji somərəliliyi və iqlim dəyişikliyinə düzümlüülüyün artırılmasına yönələcək. İnvestisiyalardan gələn gəlirlərin 20 faizi isə 2R2F adlandırdığımız maliyyə mexanizmini vasitəsilə inkişaf etməkdə olan ölkələr yönəldiləcək. Bu fond keçirən və orta bərpəolunan enerji istehsalçılarına da dəstək göstərəcək orzəq və kənd təsərrüfatı sahəsinə net sıfır soviyyəsinə çatmağa imkan verəcək", - deyə Yalçın Rəfiyev bildirib.

"Bununla bağlı qorar öten il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanyıñ markazına çevrilən Baki 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birlikdə Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyundan Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sistemino təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən on yüksək qanunvericι orqan on "Tərəflərin Konfransı" monasını verir.

Bununla bağlı qorar öten il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanyıñ markazına çevrilən Baki 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birlikdə Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyundan Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sistemino təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən on yüksək qanunvericι orqan on "Tərəflərin Konfransı" monasını verir.

Bununla bağlı qorar öten il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanyıñ markazına çevrilən Baki 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Bununla bağlı qorar öten il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanyıñ markazına çevrilən Baki 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Bununla bağlı qorar öten il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanyıñ markazına çevrilən Baki 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Bununla bağlı qorar öten il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanyıñ markazına çevrilən Baki 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Bununla bağlı qorar öten il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanyıñ markazına çevrilən Baki 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Bununla bağlı qorar öten il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanyıñ markazına çevrilən Baki 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Bununla bağlı qorar öten il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanyıñ markazına çevrilən Baki 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Bununla bağlı qorar öten il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanyıñ markazına çevrilən Baki 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Bununla bağlı qorar öten il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanyıñ markazına çevrilən Baki 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Bununla bağlı qorar öten il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanyıñ markazına çevrilən Baki 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Bununla bağlı qorar öten il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanyıñ markazına çevrilən Baki 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Bununla bağlı qorar öten il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanyıñ markazına çevrilən Baki 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Bununla bağlı qorar öten il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanyıñ markazına çevrilən Baki 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Bununla bağlı qorar öten il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanyıñ markazına çevrilən Baki 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Bununla bağlı qorar öten il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanyıñ markazına çevrilən Baki 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Bununla bağlı qorar öten il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanyıñ markazına çevrilən Baki 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Bununla bağlı qorar öten il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanyıñ markazına çevrilən Baki 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Bununla bağlı qorar öten il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanyıñ markazına çevrilən Baki 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Bununla bağlı qorar öten il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanyıñ markazına çevrilən Baki 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

</div



Ən uzun "yaşıl" yol

Dubayda dünyanın ən uzun məsafəli "yaşıl" avtomobil yolu inşa ediləcək. "Green Spine" ("Yaşıl Onurğası") adlı layihə bərpələnən enerji mənbələrinə osaslanacaq.

Layihənin məqsədi Dubaydakı karbon qazı miqdarnının aşağı salınmasıdır. 64 kilometrlik ekoloji avtomobil yolunda günüs panellərindən enerji əldə edəcək elektrikli tramvaylar hərəkət edəcəkler.



Günəş panelləri yoluñ konarlarına yerləşdiriləcək.

ağacın ekilməsi nəzərdə tutulub. Bundan əlavə, sözügedən layihə çörçivəsində yağış suyunun yiğilmasına hədəflənmiş xüsusi sistem de qurulacaq. "Green Spine" özündə bağçaları və parkları birləşdirəcək. Avtomobil yoluñ hər iki konar hissəsində binaların fasadlarında isə şəquili vəziyyətdə yerləşəcək bağçalar beşəyəcək.

Yoluñ tam inşasının 2040-ci ilə kimi yekunlaşacağı planlaşdırılır.

OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzeti
2024-cü il üçün abunə yazılışı davam edir!

Abuna respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.
Eyni zamanda aşağıda göstərilən mətbuatyayımları
qurumlarına müraciət ədə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azərbətbatyayım" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Sama-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik -187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat
6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) manat
3 aylıq - 46,80 (qrax altı manat səksən qəpik) manat
1 aylıq - 15,60 (on beş manat altmış qəpik) manat



Hörmətli oxucular!

Abuna ilə bağlı hər hansı bir problemlə üzələşsəniz,
redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

Azercell abunəçilərinin nəzərinə!

"Azercell Telekom" MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq tekmilləşdirmə işləri ilə əlaqədar 24.07.2024-cü il tarixi gün orzında bəzi xidmətlərin istifadəsində müvəqqəti cətinliklərin yaranması mümkinidür.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təbeliyində Sosial Xidmətlər Agentliyi "Əlliliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və asudə vaxtlarının səmərəli təşkili" adlı müsbəiqə həyata keçirir

Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak ədə bilərlər. İştirak haqqı yoxdur. Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün nazirliyin təbeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965, "Çinar Park" biznes mərkəzi, bina 1) yazılı müraciət ədə bilerlər.

Müsabiqədə iştirak ədən təşkilatların təklifləri 01 avqust 2024-cü il saat 17:00-dan gec olmayaraq agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayaçdır. Müsabiqə 02 avqust 2024-cü il saat 11:00-da agentliyin inzibati binasında keçiriləcəkdir.

Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5032)

Müsabiqə komissiyası

"Birləşdik - 2024" təlimində iştirak edən heyətimiz Vətənə qayıdib



Azərbaycan Ordusunun Qazaxstan Respublikasında keçirilən "Birləşdik - 2024" bəyənəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimində iştirak ədən şəxsi heyatı, hərbi gəmiləri və aviasiya vəsaitləri Başkənya qayıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi

yindən bildirilib. Qeyd edək ki, "Birləşdik - 2024" bəyənəlxalq təlimində ölkəmizi Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant vo axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin 3 gözətçi vo 2 desant gəmisi yüksək səviyyədə töməslər.

ANAMA-dan mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış



Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsi ilə bağlı vətəndaşlara müraciət edib.

ANAMA-dan AZERTAC-a vərilen məlumatda vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməsinin, mina təhlükəsi işarələrinin göstəricilərini diqqətələ yanaşmasının və bolad olmaqları azırlılar daxıl olmamasının vacibliyi vurğulanıb. Müraciətin mötəmni təqdim edirik:

- Təhlükəli və minai orazidə olduğunu hiss etdinizsə - DAYANIN, hərəkət etmeyin!
- Mina hadisəsinin sahidi olduğunu halda, həmin yerə yaxınlıq kömək etməye cohd etməyin, özünüz təhlükəyə atmayın!
- Döral hadisə barədə 805, 102 vo ya 112 qaynar xətlərinə məlumat verin!

Xatırladaq ki, iyulun 19-da Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində minalardan təmizlənməsi orazidə mina partlayışı baş verib. Hadiso noticəsində 1969-cu il təvəllüdü Xəlifa Hosun oğlu Hüseynov piyadə əleyhino minaya düşərək xəsərət, onun arxasına hərəkət edən 1978-ci il təvəllüdü Səməndər Əliqəmoğlu Məmmədov ise qəlpə yaraları alıb.

Daha sonra hadiso yerinə onlara köməyə gedən 1976-ci il təvəllüdü Rahim Əşref oğlu Qaraşov ikincə minanın partlaması noticəsində müxtəlif dörcəlili bədən xəsərətləri alıb.

Heyvanları təqlid edən robot

İstehsalçılar dördəyagli robotlara cöl şəraitində daha yaxşı hərəkət ədə bilmələri üçün onların hərəkətlərini heyvanlara bəzətməyə çalışırlar. Bunun üzərində çalışılan şirkətlərdir "Tencent Robotics X"dir.



Sirkət hərəkət sensorları və kameralar tərəfindən toplanan heyvan görüntülərindən istifadə edərək yeni model üzərində işləməyə başlayıb. "Təqlid etmə" adlanan bu yanaşma dördəyagli robotlarda heyvanabənzər hərəkətləri təkrarlaşmağı imkan verir.

Yeni modelləşdirmə ilə olaraq MAX adlı dördəyagli robotə töbəq edilib və son dərəcə ümidericili noticələr almış. Sınaq zamanı üç mərhələli şəkildə heyvanları öyrənmə prosesi heyata keçirilib. Əldə edilən məlumatlar MAX-ə ötürüllü. Məlumatların ötürülməsindən sonra robot heyvanlar təqlid, mürəkkəb mənənləri dəfə edə və təqib oyunlarında uğur qazana bilib.

Mikro dron

Çinin Beyhəng Universitetinin alımları kiçik ölçülü pilotsuz uçuş vəsaitlərinin məhdudiyyətlərini aradan qaldırmadıq. "İşləmə" işləmələr "CoulombFly" dronlarına həzırlayıblar.

İnsan ovucuna sügəcə qədər balaca olan uçuşunə görə gələn şuları təsirinə düşüdüyü müdəddətə uça bilir. Çəkisi cəmi 4,21 qram olan dron yüngül fırlanın müərrəkə sayısında uça bilir.

Dronun hazırlanmasından məqsəd kiçik üçən robotların hazırkı nəslə ilə bağlı bəzi məhdudiyyətlər aradan qaldırılaq. Belə ki, hazırkı uçuş aparatları miqyasına görə effektiv olarsa da, uçuş vaxtları 10-dan



qıçılı ilə məhdudlaşdır. Çinli alımlar 10 santimetrik por, yüksək gərginlikli güc çeviriçisi və günəş bateriyaları ətrafında elektrostatik hərəkət sistemi dizayn ediblər. Mühərrik bir rotor vo statordan ibarətdir. Stator halqada yerləşdirilmiş 8 cut alternativ müssət vo monfi elektrodlu birləşdirir. Hər bir elektroda bir firça əlavə olunur ki, bu da yükü rotor biçəclarına ötürür. Elektrodlar yüksək birbaşa cərəyan gərginliyi töbəq edildikdən, yaranan elektrostatik sahələr rotoru idarə edir və onun biçəcları növbə ilə hər bir müssət vo monfi elektroddan keçərək yükü ötürür.

Yeni robot gələn enerjisi ilə işləyən və uzun uçuşlu mikro hava vəsaitlərinə miqyasına görə effektiv olarsa da, uçuş vaxtları 10-dan

Dünyanın ən sürətli dördqapılı elektromobili

"Xiaomi" şirkəti "SU7" elektromobilinin "Xiaomi SU7 Ultra" adlı idman versiyasını Cində təqdim edib. Şirkətin məlumatına görə, o, dünyanın ən sürətli dördqapılı elektromobilidir.

"Xiaomi SU7 Ultra" üçüsü kuzov hazırlanıb və elektromobilin çəkisinin aşağı salınması üçün karbon liflərindən hazırlanmış komponentlərdən istifadə edilib. Elektromobil 578 at gücündə olan iki edəd "V8s" və 299 at gücündə olan "V6" mühərrikləri ilə.

Məlumatda qeyd edilib ki, "Xiaomi SU7 Ultra" saatda 100 km sürəti 1.97 saniyəyə, saatda 200 km sürəti 5,96 saniyəyə, saatda 300 km sürəti isə 15,07 saniyəyi yığır. Elektromobilin maksimal sürəti saatda 350 kilometri keçir. Onun tormozlama yolu saatda 100 km sürətdən 25 metr töşkil edir.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Yeni səni zəka modeli

"OpenAI" şirkəti bir müddət öncə təqdim etdiyi "GPT-4o" adlı səni zəka modelinin sadələşdirilmiş və olçulan versiyasını təqdim edib. Söhbət "GPT-4o" dən gedir.

Yeni səni zəka modelinin istifadəsi tövəbişlər üçün maliyyə baxımdan daha sərfli olacaq. "GPT-4o Mini"nin performansı "GPT-3.5"nin performansından daha yüksəkdir.

Səni zəka modellərinin istifadəsi ilə tövəbişlər hazırlanmaşı prosesi olduqca bəha başa gələ bilər. Yetəri qədər vəsaitə sahib olmayan tövəbişlər onlardan imtina edərək "Gemini 1.5 Flash" və "Claude 3 Haiku" kimi alternativ variantlardan istifadə edə bilərlər. "GPT-4o Mini" versiyasının istifadəsi verilməsi ilə bəhədə rəqəbat daha keskin olacaq.

Bələdliklə, "ChatGPT"nın pulsuz, ödenişli "Plus" və "Team" versiyalarının istifadəçiləri çat-botun son versiyasını "GPT-3.5 Turbo"dan və "GPT-4o Mini"yə dayışa bilərlər. "ChatGPT"nın "Enterprise" tarifinin istifadəçiləri isə bu imkani gölən həftə əldə edəcəklər.

Əlaqə telefonları:

Qəbul otagi	- 539-68-71,	Beynəlxalq hayat, idman və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
Baş redaktor müavini	- 538-86-86,	İlhami siyasi şöbəsi	- 539-60-60, 434-55-58
Mosul katib	- 434-63-30, 539-72-39	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Mosul katib müavini	- 539-43-23,	Fotoiлюstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasi şöbə	- 539-44-91,	Kompiuter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 539-84-41, 539-21-00,	Mühasibatlı	- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə	www.azerbaijan-news.az

<tbl_r